

2025



AZƏRBAYCAN
SİGORTAÇILAR
ASSOSİASIYASI

Bülleten
FEVRAL

"Azərbaycan Maliyyə Forumu" keçirildi

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Fintex Assosiasiyası (AzFina) və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) birgə təşkilatçılığı ilə "Azərbaycan Maliyyə Forumu" keçirilib.

Forum Azərbaycan Respublikasının Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyevin açılış nitqi ilə başlayıb. Daha sonra açılış panelində ASA-nın Müşahidə Şurasının sədri Ülviyyə Cabbarovanın, ABA-nın prezidenti Zakir Nuriyevin, AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyevin, AzFina-nın İdarə Heyətinin sədri Ruslan Talıbovun və AFBİA-nın İdarə Heyətinin sədri Ceyhun Hacıyevin maliyyə bazarı sektorlarının mövcud vəziyyəti və inkişaf perspektivlərindən bəhs edən çıxışları dinlənilib.

Forumda ASA Tədris Mərkəzinin direktoru, sığorta mütəxəssisi Pərviz Quliyevin moderatorluğu ilə "Sığorta və İnnovasiya - Yeni Risklər, Yeni Həllər" adlı panel də baş tutub. Paneldə "Azərbaycan Sənaye Sığorta" ASC-nin Direktorlar Şurasının sədri Rəşad Əhmədovun "Katastrofik risklər: Ümumi iqtisadi itkilərin azaldılmasında sığortanın rolu və yeni yanaşmalar", İcbari Sığorta Bürosunun Baş informasiya meneceri Anar Səmədovun "Insurtech: Dəyişən istehlakçı davranışlarına uğurlu adaptasiya modelləri", "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin üzvü Rüstəm Məmmədovun "Bancassurance: Sığorta sektoru üçün yeni biznes imkanları və inkişaf perspektivləri", və "Məqa Sığorta" ASC-nin İdarə Heyətinin üzvü Murad Babayevin "Kibercinayətlərin yaratdığı təhlükələr: Kibersığorta ilə zərərlərin minimuma endirilməsi" mövzularında çıxışları dinlənildi, panel müzakirələri aparıldı.



Mərkəzi Bankın sədri sığorta sektorunun rəhbərləri ilə görüşdü

Mərkəzi Bankın sədri Taleh Kazımov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb. Görüş zamanı sığorta sektoru üzrə 2024-cü ilin nəticələri və cari il üçün strateji prioritetlər müzakirə edilib.

Həmçinin yaxın və ortamüddətli hədəflər, o cümlədən maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.



ASA-da İqtisadi Resursların Öyrənilməsi Mərkəzi ilə görüş keçirilib

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev ASA-nın İcraçı direktoru Elmar Mirsalayev ilə görüşüb. Görüşdə Mərkəzin sığorta sektoru üçün türkijəli mütəxəssislərin iştirakı ilə islam sığortaçılığı mövzusunda təlim təşkil etmə təklifi Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən müsbət qarşılanıb. Həmçinin iki qurum arasında növbəti mərhələdə daha sıx əməkdaşlığa dair razılıq əldə olunub.



ASA sığortaçılara "İslam sığortaçılığının əsasları" mövzusunda təlim təşkil edib

Azərbaycan Sığortaçılar Assosiasiyası, İqtisadi Resursların Öyrənilməsi Mərkəzi və Türkiyənin "Katılım Sigortacılığı Derneği"nin (KATSİDER) birgə əməkdaşlığı ilə Azərbaycanda yerli sığortaçılar üçün "İslam sığortaçılığının (Təfəvül) əsasları" mövzusunda təlim proqramı təşkil olundu. Təlim KATSİDER-in baş katibi, Türkiyənin ilk islami sığorta şirkəti olan "Neova Sigorta"-nın qurucularından olan Yunus Emre Gürbüzün moderatorluğu ilə keçirilmişdir. Təlimin sonunda dinləyicilərə sertifikatlar təqdim olundu.



ASA-nın tərəfdaşlığı ilə "Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu" keçirildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, ASA, ABA və digər qurumların tərəfdaşlığı və "Biznes Mərkəzi Klubu" ilə "Gbaru.com" platformasının təşkilatçılığı ilə "Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu" keçirilib.

Dövlət rəsmiləri, millət vəkili və türk dövlətlərindən çox sayda inşaatçının iştirak etdiyi Forumda açılış çıxışlarından olan Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev öz çıxışında inşaat və əmlak risklərinin təminat altına alınmasında sığortanın əhəmiyyəti və ölkəmizdə əmlak sığortası bazarının real dinamikası ilə bağlı məlumat verib.

Forumun "İnşaat və əmlak sahəsində maliyyənin idarə edilməsi" panelində yerli sığortaçılarımız da spiker olaraq iştirak ediblər. Belə ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvləri Vüqar Hüseynli ("Atəşgah" Sığorta Şirkəti) "Təbii fəlakətlər və texnogen təhlükələr fonunda daşınmaz əmlakın sığortası: risklər və təminatlar", Rəhman Hacıyev ("PAŞA Sığorta") isə "Sığortanın üstünlükləri, potensial risklər və bu risklərin aradan qaldırılması" mövzularında çıxışlar edib, təqdimatlar nümayiş etdiriblər.




Sığorta sinifləri	2023		2024		Dinamika	
	Sığorta haqqları	Sığorta ödənişləri	Sığorta haqqları	Sığorta ödənişləri	Sığorta haqqları	Sığorta ödənişləri
	min manatla					
Könlüllü sığortalar üzrə - cəmi:	888,104	479,253	1,011,330	613 ,016	14%	28%
Həyat sığortası üzrə, o cümlədən:	545,203	294,793	643,841	477,471	18%	62%
Həyatın yaşam sığortası	504,993	292,552	599,197	474,155	19%	62%
Həyatın ölüm halından sığortası	32,932	2,030	34,182	2,646	4%	30%
Əmək qabiliyyətinin sığortası	1,929	147	3,608	199	87%	36%
Sağalmaz xəstəliklərdən sığorta	5,350	65	6,853	472	28%	631%
Qeyri-həyat sığortası üzrə, o cümlədən	342,901	184,459	367,489	135,545	7%	- 27%
Şəxsi sığorta, o cümlədən:	132,022	83,087	133,982	97,621	1%	17%
Tibbi sığorta	121,011	82,368	123,087	96,642	2%	17%
Xaricə səfər edən vətəndaşların sığortası	6,022	543	5,579	650	- 7%	20%
Fərdi qəza və xəstəlik sığortası	4,989	176	5,316	329	7%	87%
Əmlak sığortası, o cümlədən:	210,879	101,373	233,507	37,924	11%	- 63%
Əmlakın sığortası, o cümlədən:	182,727	101,191	204,698	37,543	12%	- 63%
Hava nəqliyyatı vasitələrinin sığortası	22,170	448	21,823	793	- 2%	77%
Əmlakın yanğından və digər risklərdən sığortası	74,928	75,415	88,953	3,769	19%	- 95%
Avtonəqliyyat vasitələrinin sığortası	54,871	20,433	66,032	23,296	20%	14%
Yükərin (nəqliyyat) sığortası	5,988	211	7,011	1,762	17%	736%
Kənd təsərrüfatı heyvanlarının sığortası	3 ,951	1,080	2,104	1,331	- 47%	23%
Su nəqliyyatı vasitələrinin sığortası	7,555	110	6,480	1,342	- 14%	1 124%
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası	61	0	78	0	29%	
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	12,943	3,495	12,133	5,250	- 6%	50%
Əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən:	259	0	86	0	- 67%	
İşçilərin dələduzluğu sığortası	259	0	86	0	- 67%	
Mülki məsuliyyətin sığortası, o cümlədən:	23,847	176	23,039	306	- 3%	73%
Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	5,028	15	795	7	- 84%	- 55%
Ümumi mülki məsuliyyətin sığortası	13,460	125	15,065	241	12%	94%
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	2,930	37	3,633	53	24%	42%
Peşə məsuliyyətinin sığortası	1,301	0	2,041	2	57%	
İşgötürənin məsuliyyət sığortası	894	0	804	0	- 10%	
Yük daşıyanın mülki məsuliyyətinin sığortası	132	0	63	3	- 52%	
Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	103	0	15	0	- 85%	
Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası	0	0	621	0		
Kredit sığortası, o cümlədən:	3,830	5	5,259	76	37%	1 453%
Kreditlərin sığortası	3 830	5	5 259	76	37%	1 453%
Qarışıq maliyyə risklərinin sığortası, o cümlədən:	476	0	510	0	7%	
İşin dayanması ilə bağlı risklərdən sığorta	476	0	510	0	7%	
İcbari sığortalar üzrə - cəmi:	334,433	108,072	341,856	139,696	2%	29%
Həyat sığortası üzrə	84,041	3,943	90,180	5,781	7%	47%
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	84 041	3 943	90 180	5 781	7%	47%
Qeyri-həyat sığortası üzrə	250,392	104,129	251,676	133,915	1%	29%
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	170,930	97,909	167,711	129,997	- 2%	33%
Daşınmaz əmlakın icbari sığortası	78,202	5,726	82,699	3,310	6%	- 42%
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	1,153	22	1,103	159	- 4%	623%
Sərnəşinlərin icbari fərdi qəza sığortası	81	0	126	67	55%	
Digər icbari sığorta növləri	27	472	37	381	38%	- 19%
Yekun	1,222,537	587,325	1,353,185	752,712	11%	28%

Azərbaycan sığorta bazarında 2024-cü ilin yekun nəticəsini 2023-cü ilin yekun nəticəsi ilə müqayisə etdikdə, sığorta haqları 11% artaraq 1 milyard 222 milyon 537 min manatdan, 1 milyard 353 milyon 185 min manata qədər yüksəlmişdir.


2024-cü ildə Azərbaycanın sığorta bazarının böyüməsində 3 istiqamət mühüm rol oynayır: Həyat sığortası, əmlak sığortası və mülki məsuliyyətin sığortası. Həyat sığortası növü üzrə sığorta haqlarında artım 146 milyon AZN, əmlak sığortası istiqamətində 64 milyon AZN, mülki məsuliyyətin sığortası istiqamətində isə 46 milyon AZN olmuşdur.

2023-2024 icmal (min manatla)




Təqdim olunan qrafiklərdən də görünür ki, 2024-cü ildə sığorta haqlarının həcmi 2023-cü illə müqayisədə 11%, ödənişlər isə təxminən 28% artıb. Lakin ödənişlər barəsində nəticə çıxarmazdan əvvəl, ödənişlərin strukturunu nəzərdən keçirmək vacibdir. Ödənişlərin kəskin artmasının əsas səbəbi həyat sığorta növü üzrə ödənişlərin yüksəlməsidir. 2024-cü ildə bütün ödənişlərin 51%-i həyat sığortasının, 49%-i isə qeyri-həyat növlərinin payına düşürdü.


Bazar payı
(sığorta yığımları üzrə 2023)




Bazar payı
(sığorta yığımları üzrə 2024)



Bazar payı
(sığorta ödənişləri üzrə 2023)




Bazar payı
(sığorta ödənişləri üzrə 2024)




2023-cü və 2024-cü illərin yekun müqayisəsinə əsasən, yığımlarda könüllü sığorta növlərinin 120 milyon AZN artaraq sığorta bazarının 75% hissəsini əhatə etdiyi görünür. Könüllü sığorta üzrə bazar payının 81%-i ödənişlərə aiddir.

Könüllü TOP 5 – 2024 Sığorta haqları üzrə




- həyatın yaşam sığortası
- tibbi sığorta
- əmlakın yanğından və digər risklərdən sığortası
- avtonəqliyyat vasitələrinin sığortası
- həyatın ölüm halından sığortası
- Digər

Könüllü TOP 5 – 2024 Sığorta ödənişləri üzrə




- həyatın yaşam sığortası
- tibbi sığorta
- avtonəqliyyat vasitələrinin sığortası
- əmlakın yanğından və digər risklərdən sığortası
- kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası
- Digər

İcbari TOP 3 – 2024 Sığorta haqları üzrə



- AVSMMİS
- İBHİS
- DƏİS
- Digər


İcbari TOP 3 – 2024 Sığorta ödənişləri üzrə




- İBHİS
- AVSMMİS
- DƏİS
- Digər

Təqdim olunan qrafiklərdən də müşahidə etmək olar ki, 2023-cü illə müqayisədə 2024-cü ildə həyatın yaşam sığortası növünün payı 94 mln manat artmışdır. Bu sığorta növü TOP 5 könüllü sığorta haqları üzrə 59% təşkil etmişdir. Sığorta ödənişlərində bu göstərici 77% təşkil edir.

HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2023-2024 haqlar)




HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2023-2024 ödənişlər)



2024-cü ildə həyat sığortası məhsulları Azərbaycanın sığorta bazarının böyüməsinə təkan verən liderlərdən idi. 1 milyard 353 milyon AZN yığımın 48%-i, yəni 649 milyon AZN-i bu sığorta sinfinin payına düşdü. Həyat sığortası sinfi üzrə bütün yığımların 82%-ni həyatın yaşam sığortası, 5%-ni həyatın ölüm halından sığortası, 1%-ni isə sağalmaz xəstəliklərdən sığorta növü təşkil edir. Sığorta bazarının inkişafına təkan verən növbəti məhsul istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (İBHİS) növüdür. Bu da həyat sığortası sinfi üzrə yığımların 12%-ni təşkil edir.

QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2023-2024 haqlar)



2023-cü ilə nisbətə 2024-cü ildə qeyri-həyat sığorta sinfində peşə məsuliyyətinin sığortası növü 57% yüksəlib və 741 min manat artaraq yığımlar arasında liderlik edir. Eyni zamanda, cədvəldə sərnişinlərin icbari fərdi qəza sığortası növü 55% yüksəliş ilə xüsusi diqqət çəkir. Bu siyahıda 38% yüksəlişlə digər icbari sığorta növlərini və 37% artım ilə kredit sığortası növünü vurğulamaq olar.

2023-2024-cü illər ərzində Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası (AVSMMMS) üzrə bazarda əhəmiyyətli dəyişikliklər müşahidə olunub. Son 1 il ərzində bu sığorta növü üzrə yığımlar 24% artaraq bazar aktivliyinə təkan verib. Bununla yanaşı, ödənişlərdə də kəskin artım (42%) qeydə alınıb.

Ödənişlərin yığımlardan daha sürətli artması bir neçə faktorla bağlı ola bilər. İlk növbədə, yol-nəqliyyat hadisələrinin sayının və ya təmir xərclərinin artması sığorta şirkətlərinin ödənişlərini artırıb. Digər tərəfdən, zərərlərin ödənilməsində daha operativ və şəffaf mexanizmlərin tətbiqi də bu tendensiyaya təsir göstərə bilər.

Bu dinamika sığorta bazarının inkişafı ilə yanaşı, risklərin də artdığını göstərir. İcbari avtonəqliyyat sığortası bazarının sabitliyini qorumaq üçün sığorta şirkətləri risklərin idarə olunması siyasətində yeni yanaşmalar tətbiq edə bilərlər.

Bazardakı bu dəyişikliklər həm də nəqliyyat vasitəsi sahibləri üçün sığortanın əhəmiyyətini bir daha ön plana çıxarır. Artan ödənişlər göstərir ki, sığorta bazarında iştirak vacibdir və maliyyə dayanıqlığını qorumaq üçün effektiv mexanizmlər yaradılmalıdır.

QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2023-2024 haqlar)



QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2023-2024 ödənişlər)

Sığorta növü	Dinamika (min manatla)	
Tibbi sığorta	14.274	17%
Xaricə səfər edən vətəndaşların sığortası	107	20%
Fərdi qəza və xəstəlik sığortası	153	87%
Hava nəqliyyatı vasitələrinin sığortası	345	77%
Avtonəqliyyat vasitələrinin sığortası	2.863	14%
Yüklərin (nəqliyyat) sığortası	1.551	736%
Kənd təsərrüfatı heyvanlarının sığortası	251	23%
Su nəqliyyat vasitələrinin sığortası	1.232	1124%
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	1.756	50%
Mülki məsuliyyətin sığortası, o cümlədən:	124	70%
Ümumi mülki məsuliyyətin sığortası	117	94%
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	16	42%
Kredit sığortası, o cümlədən:	71	1453%
AVSMMİS	32.088	13%
DƏİMMİS	137	623%
İcbari sığortalar üzrə - cəmi:	31.623	29%

Qeyri-həyat sığorta sinfi üzrə ödənişlərə gəldikdə isə, öncəki cədvəldə qeyd olunduğu kimi 2024-cü ildə 4 əsas növ üzrə yüksəlişlər xüsusi diqqət çəkir. Bunlardan 71 min manat artımla ilk yerdə kredit sığortası növü qərar tutur. Su nəqliyyat vasitələrinin sığortası növü 1 milyon 232 min manat artımla ikinci yeri tutur. Yüklərin (nəqliyyat) sığortası növü 1 milyon 551 min manat, DƏİMMİS isə 137 min manat artımla növbəti yerlərdə qərarlaşır.

Kredit Həyat Sığortası - Yeniliklər və Əhəmiyyəti

2024-cü ildə istehlak kreditləri üzrə Kredit Həyat Sığortasında bir sıra yeniliklər və dəyişikliklər tətbiq edildi. Bu dəyişikliklərin bazara müsbət təsir göstərəcəyi və Kredit Həyat Sığortasına marağın artacağı gözlənilir. Xüsusilə istehlak kreditlərinin artması fonunda bu sığorta növünün əhəmiyyəti daha da ön plana çıxır.


Lakin bəzi hallarda müştərilər Kredit Həyat Sığortasının mahiyyətini tam anlamırı və onu məcburi ödəniş kimi qəbul edirlər. Bu fikrin müsbət yöndə dəyişməsi və müvafiq sığorta məhsulunun faydalarının ortaya çıxarılması üçün maarifləndirmə işlərinin genişləndirilməsi vacibdir. Kredit Həyat Sığortası təkcə banklar üçün riskləri azaltmaqla kifayətlənmir, eyni zamanda borcalanların ailələrini gözlənilməz maliyyə çətinliklərindən qorumaq üçün mühüm bir vasitədir.

Kredit Həyat Sığortasının Üstünlükləri

Borcalanın ailəsinin maliyyə yükünü azaldır – Borcalanın vəfatı halında onun ailəsi kredit borcu ilə üzləşmir, çünki sığorta şirkəti qalan borcu tam və ya qismən ödəyir. Bankın kredit risklərini minimuma endirir – Banklar üçün bu sığorta, kreditlərin geri ödənilmə ehtimalını artırır və defolt riskini azaldır.

Borcalana əlavə maliyyə arxayınlığı yaradır – Kredit götürən şəxs öz gələcəyini planlaşdırarkən hər hansı gözlənilməz hadisənin ailəsinin üzərinə maliyyə yükü qoymayacağını bilir.

Sığorta məbləğinin kredit qalıq borcu ilə uyğunlaşması – Kredit müddətinin sonuna yaxın sığorta məbləği azala bilər, çünki borc da tədricən ödənilir. Bu dəyişikliklər və yeniliklər sığorta bazarının inkişafına müsbət təsir edəcək və daha çox insanın maliyyə təhlükəsizliyini təmin edəcək. Kredit Həyat Sığortasının əhəmiyyətini dərk edərək düzgün seçim etmək, həm borcalanlar, həm də banklar üçün daha güvənli maliyyə mühiti yaradacaq.



QEYRİ-HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİ ÜZRƏ DINAMİKA


№	Qeyri-həyat Sığorta Şirkətləri	2023		2024		Dinamika	
		Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Haqlar	Ödənişlər
1	"A-Qroup Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti	21.117	15.333	18.717	13.875	- 11%	- 10%
2	"AtaSığorta" Açıq Səhmdar Cəmiyyəti	9.638	3.210	10.394	4.297	8%	34%
3	"Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti	44.866	16.627	76.436	29.018	70%	75%
4	"Aqrar Sığorta" Açıq Səhmdar Cəmiyyəti	16.749	4.405	14.080	6.408	- 16%	45%
5	"Azərbaycan Sənaye Sığorta" Açıq Səhmdar Cəmiyyəti	19.928	32.275	24.943	12.099	25%	- 63%
6	"AzSığorta" Açıq Səhmdar Cəmiyyəti	8.473	7.330	9.019	1.527	6%	- 79%
7	"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyəti	4.934	2.986	1.538	1.730	- 69%	- 42%
8	"İpək Yolu Sığorta" ASC	16.514	620	6.210	256	- 62%	- 59%
9	"Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti	33.856	8.969	36.217	15.699	7%	75%
10	"PAŞA Sığorta" Açıq Səhmdar Cəmiyyəti	293.091	144.012	317.560	141.292	8%	- 2%
11	"Qala Sığorta" Açıq Səhmdar Cəmiyyəti	64.356	9.620	79.351	17.351	23%	80%
12	"Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyəti	24.073	22.055	24.699	9.951	3%	- 55%

Ödənişlərə münasibətdə 2024-cü ildə vəziyyət yuxarıdakı qrafikadakı kimidir.


Sığorta ödənişlərinə görə bazarda 80% pay ilə "Qala Sığorta" Şirkəti birinci yerdə qərarlaşdı. İkinci yeri hər biri 75% payla "Atəşgah" Sığorta və "Meqa Sığorta" Qrupu, üçüncü yeri "Aqrar Sığorta" Şirkəti 45% payla, dördüncü yeri 34% payla "AtaSığorta" Şirkəti tutdu.

Beləliklə, biz bazar üzrə bütün sığorta ödənişlərinin 32%-nin qeyri-həyat sığorta şirkətlərinin əlində cəmləşdiyini görə bilirik.


Qeyri-həyat sığorta şirkətləri TOP-5 (sığorta haqları üzrə)




- "PAŞA Sığorta" ASC
- "Qala Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Meqa Sığorta" ASC
- "Azərbaycan Sənaye" Sığorta ASC
- Digər



Qeyri-həyat sığorta şirkətləri TOP-5 (sığorta ödənişləri üzrə)



- "PAŞA Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Meqa Sığorta" ASC
- "Qala Sığorta" ASC
- "A-Qroup Sığorta Şirkəti" ASC
- Digər





HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİ ÜZRƏ DİNAMİKA

№	Sığortaçının adı	2023		2024		Dinamika	
		Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Haqlar	Ödənişlər
1	"Atəşgah Həyat" Sığorta Şirkəti ASC	71.584	25.683	90.939	53.230	27%	107%
2	"Xalq Həyat" Sığorta Şirkəti ASC	9.979	3.487	11.366	5.937	14%	70%
3	"Qala Həyat" Sığorta Şirkəti ASC	25.357	3.387	25.677	4.279	1%	26%
4	"Meqa Həyat" Sığorta ASC	4.857	15	11.640	1.028	140%	6.747%
5	"PAŞA Həyat Sığorta" ASC	517.467	266.164	594.399	418.779	15%	57%
YEKUN		664.944	319.882	734.020	499.209	11%	28%



Ödənişlərə münasibətdə 2024-cü ildə vəziyyət yuxarıdakı qrafikadakı kimidir. Sığorta ödənişlərinə görə bazarda 1 milyon 13 min manat artım ilə "Meqa Həyat" Sığorta Şirkəti birinci yerdə qərarlaşdı. İkinci yeri 107% payla "Atəşgah" Sığorta Qrupu, üçüncü yeri "Xalq Həyat" Sığorta Qrupu 70% payla, dördüncü yeri 34% payla "PAŞA Həyat Sığorta" Qrupu və beşinci yeri "Qala Həyat" Sığorta Qrupu tutdu.

Beləliklə, biz bazar üzrə bütün sığorta ödənişlərinin 64%-nin bu 5 həyat sığorta şirkətlərinin əlində cəmləşdiyini görə bilirik.

Həyat sığorta şirkətləri TOP- 5 (sığorta haqları üzrə)



Həyat sığorta şirkətləri TOP-5 (sığorta ödənişləri üzrə)



Türkiyənin Özəl Pensiya Sistemində fond böyüklüyü 1 trilyonu ötdü



Türkiyədə Özəl Pensiya Sistemində (BES) könüllü qoşulanların sayı 2024-cü ildə 9.8% artaraq 9 milyon 526 min nəfəri ötdü. Bununla da Özəl Pensiya Sisteminin fond həcmi 60,3% artaraq 1.002 trilyon lirəyə (46.7 milyard AZN) çatıb.

Hesabat dövründə Özəl Pensiya Sistemi fonduna dövlət dəstəyi də 76,8% artaraq 137,5 milyard lirə olub. Bundan əlavə, 2024-cü il üçün İstehlak Qiymətləri İndeksində (Consumer Price Index - CPI) illik artım tempi 44,38% olduğu halda, Özəl Pensiya Sistemi fondlarının orta çəkili gəlirliliyi 48,76% olub.


Qlobal sığorta sənayesi 2024-cü ildə 0.9% kiçilib

2024-cü ilin ümumi illik statistik nəticələrinə görə, dünya sığorta sənayesi üzrə yığımlar 0.9% azalıb. Statistika göstərir ki, dünya sığorta bazarlarında 2017-ci ildən sonra ilk dəfədir ki, kiçilmə qeydə alınır.

Məlumatə görə, 1 yanvar tarixdə təkrarsığorta tariflərində də eniş müşahidə olunub. Belə ki, qlobal əmlak riskləri təkrarsığortası dərəcələrinin 8% azaldığı bildirilir. Ekspertlər deyir ki, yanvar ayında yenilənən təkrarsığortalar ilə cari ilin ümumi sığorta ssenarisi müəyyən olunur.



Qlobal sığorta sənayesi süni zəka üzrə kadr problemi yaşayır



"GlobalData" süni intellektin (AI) dünya sığorta sənayəsində tətbiqinə problem yaradan amilləri müəyyən edən sorğu keçirib. "Verdict Media" platformalarında 120-dən çox sığortaçı respondentin cavabları belə olub:

- 24,4% - Sığorta şirkətlərində süni intellekt istiqamətində təcrübəli kadrlar yox səviyyəsindədir;
- 21,3% - Müştərilər süni intellekti zəif başa düşürlər;
- 17,3% - Süni intellekt geniş istifadəyə hazır deyil;
- 13,4% - Müştərilər süni intellektə etibar etmirlər.

"GlobalData" tövsiyə edir ki, sığorta şirkətləri AI inteqrasiyası məqsədilə tələb olunan təcrübəni inkişaf etdirmək üçün istedadların cəlb olunmasına və işçilərinin təliminə üstünlük verməlidirlər.



Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: **5.727,35 AZN**



Sığorta növü: Avtonəqliyyat vasitəsi sahiblərinin
mülki məsuliyyətinin icbari sığortası
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: **5 000 AZN**



Sığorta növü: İstehsalatda bədbəxt
hadisələrdən icbari sığorta
Sığorta hadisəsi: Ölüm halı
Ödənilmiş sığorta məbləği: **33.962,05 AZN**




Xalq Sığorta

Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

Ödənilmiş sığorta məbləği: **20 744 AZN**



Sığorta növü: İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta

Sığorta hadisəsi: Ölüm halı

Ödənilmiş sığorta məbləği: **7.909,46 AZN**



Sığorta növü: Nəqliyyat vasitələrinin tam sığortası

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

Ödənilmiş sığorta məbləği: **10 950 AZN**





**MEQA
HƏYAT**

Sığorta növü: Həyatın yaşam sığortası
Sığorta hadisəsi: Sığorta olunanın sığorta müddətinin sonunadək yaşaması halı
*Ödənilmiş sığorta məbləği: **402.225,61 AZN***



MEQA SİĞORTA



Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
*Ödənilmiş sığorta məbləği: **16 900 AZN***



**PASHA
Life**

Sığorta növü: Həyatın yaşam sığortası
Sığorta hadisəsi: İstehsalatda bədbəxt hadisə peşə qabiliyyətinin itirilməsi
*Ödənilmiş sığorta məbləği: **98.948,06 AZN***



**PAŞA
Sığorta**

Sığorta növü: KASKO
Sığorta hadisəsi: Avtomobilin tam itkiyə məruz qalması
*Ödənilmiş sığorta məbləği: **72 400 AZN***

